

Nizami Gəncəvinin əsərlərində Azərbaycan tarixi məsələləri

Mübariz Ağalarlı

Tarix üzrə fəlsəfə doktoru

AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu. Azərbaycan.

E-mail: mubariz.aqalar@gmail.com

Annotation. Azərbaycan tarixinin öyrənilməsində ədəbi əsərlərin, folklor nümunələrinin, mifoloji-fəlsəfi baxışların müstəsna rolü vardır. Bu baxımdan dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri ümumbəşəri ədəbi mahiyyət daşımaqla yanaşı, həmçinin türk-müsəlman dün-yasının, xüsusilə də Azərbaycan tarixinin tədqiq olunmasında olduqca böyük əhəmiyyət daşıyır. Xüsusilə vurğulamaq lazımdır ki, Nizami Gəncəvi öz məşhur "Xəmsə"sini zəngin tarixi proseslərin ardıcılılığı üzrində yaratmışdır. Belə ki, o, ilk növbədə tarixi və ədəbi qaynaqlardan yaranınlaraq bu məlumatlardan öz əsərlərdən mənbə kimi istifadə etmişdir. Nizami Gəncəvi bu qaynaqlardan bir tarixçi kimi olmasa da, bir şair və görkəmli mütəfəkkir kimi yararlanmışdır. Azərbaycan ədəbiyyat tarixinin görkəmli nümayəndəsi, bəşəriyyətin ədəbi incilər yaranan görkəmli nümayəndələri sırasında öncüllərdən biri olan Nizami Gəncəvinin əsərləri Azərbaycan tarixinin ən qiymətli qaynaqları arasında yer alaraq tarix yazımında olduqca böyük önəmə malikdir.

Açar sözlər: Azərbaycan şairi, Nizami Gəncəvi, "Xəmsə", Azərbaycan tarixi, qaynaqlar

Məqalə tarixçəsi: göndərilib – 05.11.2021; qəbul edilib – 15.11.2021

Issues of Azerbaijani history in Nizami Ganjavi's works

Mubariz Aghalarli

Doctor of Philosophy in History

Institute of History named after Abbasqulu Agha Bakikhanov of ANAS. Azerbaijan.

E-mail: mubariz.aqalar@gmail.com

Abstract. The literary works, folklore examples, mythological and philosophical views have an exceptional role in the study of Azerbaijani history. In this particular, besides having a universal literary essence the works of the great Azerbaijani poet Nizami Ganjavi are also very important in the study of the Turkish-Muslim world, especially the history of Azerbaijan. It should be emphasized that Nizami Ganjavi created his famous "Khamsa" based on a series of rich historical processes. For this reason, he used this information as a source by benefiting of historical and literary sources in his works. Nizami Ganjavi used these sources not as a historian but as a writer and an outstanding thinker. The works of Nizami Ganjavi, the prominent representative of Azerbaijani literary history, one of the leading figures among the prominent representatives of humanity who created literary pearls are among the most valuable sources in the history of Azerbaijan and are of great importance in historiography.

Keywords: Azerbaijani poet, Nizami Ganjavi, "Khamsa", Azerbaijani history, sources

Article history: received – 05.11.2021; accepted – 15.11.2021

Giriş / Introduction

Bəşər tarixinin nadir ədəbi şəxsiyyətlərindən biri olan Nizami Gəncəvi yaradıcılığı səkkiz əsrden artıqdır ki, xalqımızın mənəviiyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Dahi sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrde təkcə Azərbaycanın deyil, eyni zamanda Yaxın və Orta Şərqi ədəbi-mədəni mühitinin formalşamasında mühüm rol oynamışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində yaşayıb-yaratmış dahi mütəfəkkir dünya poeziyasına bir-birindən dəyərlər söz sənəti inciləri bəxş etmişdir.

Nizami Gəncəvi ümumbaşarı mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq ədəbi təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şəriyyatı görünməmiş yüksəkliliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur "Xəmsə"si insanların mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur.

Əsas hissə / Main Part

Məlumdur ki, Azərbaycan tarixinin öyrənilməsində ədəbi əsərlərin, folklor nümunələrinin, mifoloji-fəlsəfi baxışların müstəsna rolu vardır. Bu baxımdan Nizami Gəncəvinin əsərləri ümumbaşarı ədəbi mahiyyət daşımaqla yanaşı, həmçinin türk-müsəlman dünyasının, xüsusilə də Azərbaycan tarixinin tədqiq olunmasına olduqca əhəmiyyət daşıyır.

Azərbaycanın təkcə dahi şairi deyil, həm də böyük mütəfəkkiri və filosofu olan Nizami Gəncəvi yaradıcılığının ana kontekstini tarix təşkil etməkdədir. Bu baxımdan Nizami Gəncəvi filo-sşair dediyimiz kimi, tarixçi-şair də deyə bilərik. Tarix Nizami üçün təkcə bir mövzu arsenali deyil, həm də göləcək nəsillərə örnək kimi təqdim edilə biləcək qlobal bəşəri metahadisədir [8, s.5].

Dahi mütəfəkkir öz poemaları ilə, nəinki Şərq, eləcə də dünya poeziyasının inkişafına böyük təkan vermişdir. Nizami öz məşhur "Xəmsə"sini zəngin tarixi fabula üzərində yaratmışdır. Belə ki, o, əvvəlcə tarixi hadisələr və şəxsiyyətlər haqqında kitabları, el rəvayətlərini və hekayələri oxuyaraq, yazdığı əsərlərdə mənbə kimi istifadə etmişdir. Doğrudur, Nizami yazılı və şəfahi məlumatlardan tarixi kimi olmasa da, bir ədib və mütəfəkkir kimi istifadə etmişdir [10, s.123].

Beş poemadan ibarət olan "Xəmsə" – "Sirlər Xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi Gözəl", "İskəndərname" Nizami Gəncəvinin dünya mədəniyyətinin dahiləri ilə bir sıraya qoydu və onu yetişdirən Azərbaycan xalqına böyük şöhrət gətirdi. Onun yaşadığı dövrdə Azərbaycanda Atabay Eldənizlər, Şirvanşahlar dövləti, eləcə də Ağsunqurlar hakimlik edirdi. Şair öz əsərlərini məhz bu sülalələrin mədhənə həsr etmişdir. Nizami "Məxzənəl-əsrar" məsnəvisini Ərzincan hökməndəri Fəxrəddin Bəhrəm şah Mənükçəkə, "Xosrov və Şirin" əsərini Azərbaycan Atabaylarından Məhəmməd Cahan Pəhləvanın adına yazmış, rəsmi olaraq isə İraq Selçuk sultani III Toğrula, "Leyli və Məcnun"u Şimali Azərbaycanda ən uzunömürlü dövlət olmuş Şirvanşahların güclü hökməndəri Axsitan Məlik Mənütçöhrə, "Yeddi gözəl" əsərini Marağa hökməndəri Ağsunquri Əlaəddin Körp Aslana, "İskəndərname"nin isə "Şərəfnəmə" hissəsini Atabay Əbu-Bəkrə, "İqbalməmə" adlanan ikinci hissəsini isə Mosul Atabaylarından İzəddin Masudə itahf etmişdir [10, s.124]. Bu amil Nizami yaradıcılığında ədəbi təraflarla yanaşı, tarixi, siyasi, içtimai-sosial proseslərin də yer almamasında mühüm amillərdən biri olmuşdur. Həmçinin Nizami Gəncəvi yaradıcılığının məhz Azərbaycan hökməndərlərinə itahf olunması, bu tarixi şəxsiyyətin gerçek bir azərbaycanlı olmasına danılmaz edən amillərdəndir.

Məlumdur ki, Nizami Gəncəvi yaradıcılığına, onun tarixi, siyasi, xüsusilə də ideoloji fikirlərinə kompleks şəkildə yanaşaraq görkəmli şair haqqında olduqca əhəmiyyətli əsər yaranın şəxsiyyətlərindən biri də Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Qeyd edək ki, Nizami yaradıcılığında tarixi, siyasi fikirlərin yer alması, Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" əsərinin yazılınasında əsas amillərdən biri olmuşdur.

M.Ə.Rəsulzadə öz əsərində böyük böyük faxr hissi ilə yazardı ki, "Yunanlar dünyaya Homeyi, iranlıları Firdovsini, italyanlıları Vergilini vermişlərsə biz də Nizamini vermişik [9, s.13].

Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" əsəri Nizami Gəncəvi yaradıcılığının ən mükəmməl şəkildə tədqiq edilmiş ilə seçilir. Bu tədqiqatda Nizami və türklik məsələləri milli düşüncə işığında böyük məharətlə araşdırılmışdır.

Məhəmməd Əmin Rəsulzadə öz əsərində Nizamının bir azərbaycan şairi olmaqla başlıyata verdiyi töhfələri bu şəkildə ifadə edir: "Konuları araşdırılınca Nizamının fars nasionalizmindən uzaq, türk sevgisilsə dolğun, Qafqaz mühit və şərtlərinə bağlı, yurdunun tarixi müqəddərət və geopolitikindən doğan daimi qayğılarla ilgili olduğu görülür ki, bu surətlə o, əlbəttə, bir Azərbaycan şairidir" [9, s.45].

Nizami Gəncəvi əsərlərində türk tarixi və dövlətçilik sistemini, ədalətli idarəcilik prinsiplərini öncə çəkərək, türkləri ədalət simvolu olaraq tərənnüm edir. Ədalət üzərində qurulmuş dövləti idealizə edən Nizami bu idealını türk dövləti formasında tapır. Dahi mütəfəkkir "Sirlər xəzinəsi" əsərində zülmə uğramış yaşılı bər qadının dili ilə Böyük Səlcuqlu Sultanı Səncərə xıtabla: – Madam ki, ədalətsizliyə təhəmmül edirsən, demək ki, türk deyilsən!" deyir [9, s.166].

Türklər tarixi boyu hər zaman öz ədaləti ilə seçilmişdir. Bu indiki dövr üçün də belədir. Türk hər zaman mərd, igid, qəhrəman, gözəl, ədalətli, yüksək insani keyfiyyətləri ilə seçiləndir. Nizami insani gözəlliklə yanaşı, təbiət gözəlliyindən bəhs edərkən də türk sözündən istifadə etmişdir [4, s.32].

N.Gəncəvi əsərlərinin yüksək elmi dəyərə malik olmasına onun müxtəlif dillərdə olan qaynaqlardan istifadə etməsi ilə birbaşa əlaqələndirmək mümkündür:

*Ən qədim tarixi aşarlardan mən,
Yahudi, nəsrani, pəhləvilər dən
Ən incə sözləri əlimə saldım,
Qabığı ataraq, məğzini aldım.* [6, s.54]

Nizami Gəncəvi qaynaqlardan istifadə edərkən xüsusilə qeyd edir ki, mövcud olan tarixi məlumatlar, gerçek şərait, dövrün siyasi şərtləri, tam olaraq gerçek tarixi, ədəbi əsərlərin yazılmasını imkansız edir və tarixçiləri buna görə ittiham etmək doğru deyildir. Tarixi faktların subyektivliyi haqda Nizami yazır:

*Ən doğru sözlər ki, oyadır maraq.
Tarixdən onları birbir alaraq
Düzdiim dastanıma, əsər yaratdım,
Ağla siğmayanı büsbütün atdım..
...Təqdimi, təxiri tutmayıñ nöqsan,
Nöqsana məcburdur hər tarix yanan.* [7, s.45]

Şair, "Xəmsə"sində xalqımızın zəngin keçmişinə, eləcə də bir səra dünya ölkələrinin keçdiyi tarixi yolu təsvirinə geniş yer vermişdir. Nizami Gəncəvi "Xəmsə"ni təşkil edən "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Yeddi gözəl" ilə yanaşı yaradıcılığında tarixi faktların söz sənəti ilə vəhdətinin özündə cətiva edən əsərlərdən biri "İskəndərname" poeması olub, "Şərəfnəmə" və "İqbalməmə" olmaqla iki ədəbi və elmi xarakteristikaya malik hissələrdən ibarətdir [11, s.115]. Görkəmli ədib "İskəndərname" əsərində istər dünya tarixi, istərsə də Azərbaycan tarixi haqqında dəyərlər məlumatlar vermişdir.

Tanış olduğumuz qaynaqlar söyləməyə əsas verir ki, bir çox mənbələr Cənubi Qafqazın siyasi tarixi keçmişinə onun mədəniyyəti kimi həm qədim dövra aid, həm də erkən orta əsər dair məlumatlarla zəngindir. N.Gəncəvi də "İskəndərname"də Cənubi Qafqazın tarixinə dair bir-birindən məraqlı faktlar təsvir etmişdir. Keyxosrovun döyüdən sonra daşa çəkilib qeyb olması ilə əlaqədar

olaraq Avropa və Asiya tədqiqatçıları ilə yanaşı, dahi Nizami Gəncəvinin də Keyxosrovun Dər-bənd yaxınlığında bir dağda saxlanan qızıl taxt ilə əlaqədar yazıları vardır.

*Sərir adlanır o mübarək məzar,
Orda Keyxosrovun taxtı-camı var.
Keyxosrov mülkündən köcüb gedarkən,
Taxtına, tacına bu yerdir məskən.* [6, s.232]

Nizami Gəncəvi əsərlərində Azərbaycanın tarixi ilə yanaşı, toponimləri haqqında əhəmiyyətli məlumatlar verməkdədir. Onun əsərlərində Ərməniyyə adı tez-tez işlənən coğrafi ərazinin türk xanımı Məhin Banunun hökmranlığı altında olduğunu göstərir [2, s.29].

Müəllif “İskəndərnama” və “Xosrov və Şirin” əsərində ərməniyyə bölgəsinin indi bizim erməni adlandırdığımız haylara məxsus ərazi olmadığını, erkən orta əsrlər dövründə mövcud olmuş Azərbaycan Alban dövlətinin hüdudları daxilində göstərir. O, Bərdə hakimi Məhin Banunun İran yayasından başlayaraq Ərmən vilayətini də içina alan böyük bir ərazilər hökmranlıq etdiyini yazaraq Şəmire-Məhin Banun yayığının Ərmon dağları, ovlağının isə Abxaz düzənləyi olduğunu göstərir, xatunun idarəciliyi altındaki bu dövlətin paytaxtının isə Bərdə olduğunu yazar [10, s.124].

Şairin “İskəndərnama” əsərinin “Şərəfnamə” qismində geniş yer verdiyi hadisələrdən biri e.e. IV əsrə baş vermiş və öz gedisati ilə Cənubi Qafqazın tarixi vəziyyətinə yön vermiş hadisələrdən olan Makedoniyalı İskəndərlə Əhəməni hökmətləri III Dara arasında baş vermiş döyüşdür. Bir neçə il müxtəlif zaman aralıqları ilə baş verən bu döyüşlər geniş təfsilatlı ilə təsvir edilir:

*Ordu toplanınca uca İskəndər,
Əmr etdi sayından verilsin xəbər.
Sayıclar məlumat verdi padşaha,
Altı yüz min əsgər gəlmış dərgahə.* [6, s.116]

Antik müəlliflərin verdiği məlumatata görə, Əhəməni imperiyasının taleyini həll edən məşhur Qavqaməl döyüşündən əvvəl Azərbaycan hökməri Atropat, III Dara tərəfindən Makedoniyalı İskəndərə qarşı göndərilən atlı kəşfiyyat dəstəsində başçılıq edirdi [5, s.78].

Məlumundur ki, tarixin bütün mərhələlərində xalqımızın yaratdığı maddi və mənəvi mədəniyyət nümunələri təkcə bizim deyil, digər xalqların da mədəni dəyərlərinin formalşamasında böyük rol oynamışdır. Təəssüflər olsun ki, bəşəriyyət üçün nümunə olacaq bu dəyərlər sistemi, zaman-zaman baş verən təbii fəlakətlər və mühərribələr nöticəsində ciddi sinəq qarşısında qalib, bəzi hallarda isə yox olmaq təhlükəsi ilə üzülmüşdür. Tarixən ölkə ərazisində baş verən zəlzələlər və küləklər şəkildə yayılan xəstiliklər təkcə mənəvi dəyərlərə ziyan vurmamış, həmçinin çoxsaylı insan itkisi ilə nəticələnib, demografik proseslərə öz mənfi təsirini göstərmişdir [1].

Dahi mütəfəkkir öz ədəbi əsərlərini yaradarkən Azərbaycan tarixinin faciəvi anlarını yaddan çıxarmamış, ölkəmizin məruz qaldığı təbii fəlakətləri də nəzmə çəkmışdır. Nizami Gəncəvi doğma şəhəri olan Gəncədə 1139-cu ildə baş verən dağidici zəlzələnin törfətiyi fəsadları özünün “İskəndərnama” poemasında qələmə alaraq yazar: Bu təbii fəlakət haqqında məlumatə Nizami Gəncəvinin “İskəndərnama” poemasında da rast gəlirik:

*Qopdu bir zəlzələ, göyü oynatdı,
Şəhərlər dağılıb yerlərə batdı.
Heç bir göz səlamət qalmadı inan,
Matam sūrməsinə qorq oldu cahan.
O qədər xəzinə batdı o gecə,
O şənbə gecəsi yox oldu Gəncə.*

Nizami Gəncəvi yaradıcılığının ictimai-siyasi və sosial dəyərləri arasında özünəməxsus yeri olan, ədalətli hökmər və ideal cəmiyyət arzusunun ifadə olunmasıdır. Müəllifin “Yeddi Gözəl” əsərinin əsas qayəsini təşkil edən ədalətli hökmər, ədalətli cəmiyyət yaratmaq ideyası, bir tərəfdən sabit siyasi hakimiyyətin mövcudluğu, cəmiyyət arasında dinciliyin, əmin-amanlığın bərpası arzusu idisə, digər tərəfdən bəşəriyyətə fəlakətlər bəxş edən ədalətsiz mührəbilələrə son qoymaq çağırışı idi. Bu çağırışı müəllifin “Sirlər xəzinəsi” əsərində də müşahidə edə bilərik. Bu əsərlərdə müəllifin yaradıldığı ədalətli hökmər obrazı yalnız məhdud çərçivədə deyil, həm də bütün bəşəriyyətin hökmərləri hesab ediləcək xüsusiyyətlərə malik olmalı idi. Həmçinin dahi mütəfəkkir ədalətli cəmiyyət, ədalətli hökmər anlayışlarını təkcə ədəbi prizmadan deyil, həm də siyasi və tarixi kontekstdən dəvərləndirmişdir.

Nəticə / Conclusion

Nizami Gəncəvinin yaradıcılığının tarixi aspektlərinin önündə gələn amillərdən biri də əsərlərində tarixi şəxsiyyətlər haqqında verilən məlumatlardır. Xüsusilə də “Sirlər xəzinəsi” məsnəvisində bir çox tarixi şəxsiyyətlərin həyatı, fəaliyyəti haqqında məlumatlara rast gəlinir. Məhəmməd Peçəmbər, İsa Peçəmbər, Sasani hökmərdəri Adil Nuşirəvan (531-579), Xəlifa Harun ar Rəşid, Qəzənvi hökmərdəri Sultan Mahmud Qəzənvi, Səlcuq hökmərdəri Sultan Səncər, Ərzincan və Ərtzurum hökmərdəri Fəxrəddin Bəhram şah (1162-1225) kimi tarixi şəxsiyyətlərin obrazı Nizami yaradıcılığının ana xəttini təşkil edir [3].

Ümumiyyətlə, Azərbaycan ədəbiyyat tarixinin görkəmli nümayəndəsi, bəşəriyyətin ədəbi incilər yaranan görkəmli nümayəndələri sırasında öncüllərdən biri olan Nizami Gəncəvinin əsərləri Azərbaycan tarixinin ən qiymətli qaynaqları arasında yer alaraq tarix yazımında olduqca böyük əhəmiyyətə malikdir.

Ədəbiyyat / References

1. Ağalarlı M. Azərbaycandakı təbii fəlakətlər tarixin yaddaşında. <https://525.az/news/139628-azerbaycandaki-tebii-felaketler-tarixin>
2. Bakıxanov A. Gülistanı-İrəm. Bakı: “Mömin”, 2001.
3. Bədəlova T. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” məsnəvisində tarixi şəxsiyyətlər. <https://www.azerbaijan-news.az/posts/detail/nizami-gencevin>
4. Əhmədova G. Nizami Gəncəvi və türkülük Məhəmməd Əmin Rəsulzadənin tədqiqatlarında. Proceedings International Conference on Works by Nizami Ganjavi as a literary and historical source. Bakı, Azerbaijan University, 7 may.
5. Əliyevi S. Azərbaycan tarixi. (Uzaq keçmişdən 1870-ci ilə qədər). Bakı: Çıraq, 2009.
6. Gəncəvi N. Şərəfnamə. Bakı: “Lider”, 2004.
7. Gəncəvi N. İskəndərnama. Bakı: “Çaşioğlu”, 2004.
8. Kərimli T. Nizami və tarix. Bakı: “Elm”, 2002.
9. Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. Bakı, 2011.
10. Süleymanova S. Nizami Gəncəvinin əsərlərində tarixi hadisələrə baxış. Proceedings International Conference on Works by Nizami Ganjavi as a literary and historical source. Bakı, Azerbaijan University, 7 may.
11. Şahverdiyeva Z. Nizami Gəncəvinin “İskəndərnama” poemasında tarixi motivlər. Proceedings International Conference on Works by Nizami Ganjavi as a literary and historical source. Bakı, Azerbaijan University, 7 may.

Вопросы истории Азербайджана в творчестве Низами Гянджеви

Мубариз Агаларлы

Доктор философии по истории

Институт истории имени Абасгulu Ага Бакиханова НАНА. Азербайджан.

E-mail: mubariz.aqalar@gmail.com

Резюме. Литературные произведения, образцы фольклора, мифологические и философские взгляды играют исключительную роль в изучении истории Азербайджана. В частности, произведения великого азербайджанского поэта Низами Гянджеви, помимо универсальной литературной сущности, также имеют большое значение в изучении тюркско-мусульманского мира, особенно истории Азербайджана. Следует подчеркнуть, что Низами Гянджеви создал свою знаменитую «Хамсу» на основе ряда богатых исторических процессов. По этой причине он использовал эту информацию в качестве источника, опираясь на исторические и литературные источники в своих произведениях. Низами Гянджеви использовал эти источники не как историк, а как писатель и выдающийся мыслитель. Произведения Низами Гянджеви, выдающегося представителя истории азербайджанской литературы, одного из ведущих деятелей среди видных представителей человечества, создавших литературные жемчужины, являются одними из ценнейших источников в истории Азербайджана и имеют большое значение в историографии.

Ключевые слова: азербайджанский поэт, Низами Гянджеви, «Хамса», история Азербайджана, источники